

# MUXTARIYYƏT İLLƏRİNDƏ NAXÇIVANDA İLK ELMİ QURUMA ÖZ TÖHFƏSİNİ VERƏN ZİYALI

Fərman Xəlilov,  
AMEA Naxçıvan Bölümü  
E-mail: fermanhalilov@yahoo.com

XX əsrin əvvəllərində Naxçıvanda fəaliyyət göstərən Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti (NTTC) muxtariyyət illarında respublikada yaradılan ilk elmi qurum olmuşdur.

Məqalədə həmin qurumun fəal üzvlərindən biri – Seyid Səbri Əsədlinin (1896-1974) NTTC-nin apardığı elmi-tədqiqat işlərində iştirakı və əldə edilən elmi nümunələrin təbliğindəki rolü araşdırılır. Məlum olur ki, S. Səbri Naxçıvanın maddi mədəniyyət abidələrini, etnoqrafiya və tarixini öyrənmək və təbliğ etməklə yanaşı, Cəmiyyət tərəfindən keçirilən iclasların protokollaşdırılması işini də bacarıqla yerinə yetirmişdir.

Müallif araşdırımlar naticəsində belə qənaətə galır ki, S. Səbri peşəkar alim olmasa da, Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətindəki fəaliyyəti ilə XX əsrin əvvəllərində Naxçıvanda elmin inkişaf etdirilməsi üçün müəyyən xidmətlər göstərməyə nail olmuşdur.

AMEA Naxçıvan Bölümünün təməli hesab etdiyimiz Naxçı-

vani Tədqiq və Tətəbbö Cəmiyyəti (NTTC) 1925-ci ildə yaradılıb. "Cəmiyyətin yaradılmasında məqsəd Naxçıvan Respublikasının maddi mədəniyyət abidələrini, etnoqrafiya və tarixini, iqtisadiyyatı və təbiətini atrafi və planlı şəkildə öyrənmək idi" (2, s. 4).

Cəmi üç il fəaliyyət göstərən bu qurum öz dövründə çox böyük nüfuzlu malik idi. Çünkü Naxçıvan ziyallarının, necə deyərlər, qaymaqları – Vahab Həsənzadə, Mirbağır Mirheydərzadə, Məhəmməd Rasizadə, Əbdüləzim Rüstəmov, Xəlil Hacılarov, Həsən Səfərli, Yusif Qaziyev, Rza Paşazadə, Əvəz Sadiq, Neman Əfəndizadə, Əsəd Cəfərli, Abbas Gülməmmədov, Qəzənfər Hacılı, Hüseyn Musazadə və başqaları onun təşkilatçısı və üzvləri idilər. Cəmiyyətin tanınmış üzvlərindən biri də həmin dövrda Naxçıvanda müxbir və şair kimi maşhurlaşan Seyid Səbri Əsədli (1896-1974) olmuşdur. Naxçıvan MR Dövlət Arxivindən (MRDA) tapıb aşkara çıxardığımız NTTC-nin iclas protokollarından və S. Səbrinin "Şərq qapısı"nda dərc etdirdiyi bəzi məqalələrindən aydın olur ki, o, Cəmiyyətin yarandığı gündən faaliyyətinin sonunadək burada öhdəsinə düşən vazifələri layiqinca yerinə yetirmişdir. S. Səbri bu fəaliyyəti zamanı əsas diqqətini üzvlərin qarşısına təlab kimi qoyulan "xalq ədəbiyyatına, ölkənin yaşayışına, iqtisadi-ictimai üsuluna, asari-atiqaya, cümhuriyyətdə olan cürbəcür ləhcə və lügətlərə dair məlumatları" (3, s. 4) toplamağa yönəltmiş, eyni zamanda, Naxçıvanın "asari-atiqasını" və Cəmiyyətin görüyü işləri təbliğ etməyə səy gəsrətmişdir. "Quyulu dağ", "Ordubad qəzasında asari-atiqa", "Tədqiq və Tətəbbö Cəmiyyətində" adlı məqalələri onun bu istiqamətdə necə səmərəli fəaliyyət göstərdiyini nümayiş etdirir.

"Quyulu dağ" adlı məqaləsində o, Cəmiyyətin "nəzər-diqqətinə" çatdırır: "Naxçıvan ölkəsinin yaxınlığında Xalxal adlı bir kənd vardır. Bu kəndin verst yarımlığında (gün çıxan tərəfdə) "Quyulu dağ" adlı bir dağ qərar tutub. Bu dağın başında iki quyu var. Birisi sulu, digəri isə susuzdur. Susuz quyunun pillələri ilə aşağı enmək olur. 15 sajen aşağı endikdə bir taxça kibi yerdir. Bu taxçanın sol tərəfində yenə pillələr var ki, quyunun tərkina (dibinə) gedir. Həmin taxçadan aşağı enmək mümkün olmayırlar. Çünkü qaranlıqdır. Əgər istəyərsən ki, şam, yaxud fənər ilə gedəsən, o zaman şam və fənər keçər. Ona binaən getmək mümkün deyil. Daş saldıqda dəmir kibi səs eşidilir. Həmin quyunun 200 ildən artıq bir tarixə malik olduğunu göstərilər. Dağın ətəyində şor suyu çoxdur" (5, s. 3).

S. Səbrinin "Ordubad qəzasında asari-atiqa" məqaləsi isə fakt

va malumatlarının zənginliyi ilə daha çox elmi əhəmiyyət daşıyır. Məqalə belə başlayır: "Ordubad qəzasında asari-atiqa olduqca çoxdur. Daha qədim zamanlarda Ordubadda yaşamış təyfələr bir çox əsərlər, nişanalar buraxaraq getmişlər. Ordubad qəzasında olan asari-atiqələrin hələlik tədqiq edilənləri bunlardır" (6, s. 3).

Sonra müəllif Ordubadda mövcud olan Kürdatatlı mahəlləsindəki qoç qəbiristanlığı, "Çardağ" adlandırılan qəbiristanlıq, yaşı 1200 ildən artıq çınar ağacı, Camə məscidi və oradan tapılan üzərində 111 tarixi-hicri və "Harun" ləfzi yazılmış bir kərpic, həmçinin üzərində "Xacə Nasir Tusi təyfəsinin vergidən azad ediləsi haqqında" yazılı olan daş, "Səfəvilərdən Sultan Hüseyin vaxtı" təsis edilən mədrəsa, Anabad kəndi yaxınlığında qədim bir şəhərin xarabaları və dəfn olunanların "əksəri daşlar üzərində qazılan qəbiristanlıq", Kiliç kəndi əhalisinin kürd dilinə oxşar xüsusi dili, bu kəndin "içərisində hər hansı tərəfa verstlər ilə gedilməsi mümkün" mağara, Nüsnüs kəndindəki üstüyazlı qapısı "Azərbaycan Atabayları dövründə qayırlan" "Çeheltən" adlı pir, Danaqırt kəndindəki köhnə bir qəbiristanlığı, Vənənd kəndindəki "hicri tarixinin 700-cü ilində tikilən" məscid, Biləv kəndindəki daş köprü və "2000 nəfər yerləşdirilə biləcək" daş qala, Əylisdəki "ataşparəstlərə məxsus ataş yandırmaq yerləri" haqqında maraqlı məlumatlar verir.

Bu gün də öz əhəmiyyətini itirməyən həmin məlumatların keçən əsrin 20-ci illərinin maraqlarını maarifləndirməkdə və müasir etnoqraf və arxeoloqlara istiqamət verməkdə xüsusi dəyərə malik olması şübhəsizdir.

S. Səbri NTTC-nin iş planı ilə yaxından tanış olmuşdu və onun uğurları, çatınlıklar, potensialı və perspektivi haqqında dolğun təsəvvürə malik idi. Odur ki, belə bir Cəmiyyətin qorunub saxlanılması üçün hökumət organlarının "müavinatda bulunmasını" zaruri hesab edirdi. Onun bu fikir və düşüncələri 1926-ci ildə "Şərq qapısı"nda dərc olunan "Tədqiq və Tətəbbö Cəmiyyətində" adlı məqaləsində özəksini tapmışdır.

Məqalədə əvvəlcə oxuculara NTTC-nin strukturunu haqqında məlumat verilir: "Proqramma mocibincə Cəmiyyət 3 bölməye bölünür: Ədəbiyyat seksiyası, Arxeoloji seksiyası, İqtisadi-təbiat seksiyası. Bundan əlavə, Ordubadda bir özək və Naxçıvan Pedaqoji Texnikumunun tələbələri arasında bir dərnək təşkil edilibdir. Bəzi dairə və kəndlərdə Cəmiyyətin müxbirləri vardır" (7, s. 4).

Sonra müəllif Cəmiyyətin görəcəyi işləri sadalayır. Məlum olur ki, Cəhri kəndində qazıntı işləri başlayıb və davam edəcəkdir, Xaraba Gilanda, Qıvrıqda, Qarabağlarda isə "həfriyyat aparmaq üçün lazımi işlər görülür". Lakin bütün burlara baxmayaraq, "Cəmiyyətin işləri bir qədər çatınlıkla gedir". Çünkü onun "maddi qüvvəsi yoxdur". S. Səbri məqaləsini Cəmiyyət üzvləri adından böyük ümidiylər yazdı, aşağıdakı cümlələrlə bitirir: "Mərkəzi və yerli hökumətimizin Cəmiyyətimizə nəzar yetirib müavinatda bulunmasını Cəmiyyət arṭıq dərəcədə arzu edir ki, bəlkə, cızdığı iş planının həyata tətbiqi ilə müsbət nümunələr alda edə biləsin. Eyni zamanda, üzvlərin, müxbirlərin və bütün maarifpərvər yoldaşlarının Cəmiyyətimiz haqqında çalışmalarını arzu edir və onlardan böyük ümidiylər gözlayır".

S. Səbri NTTC-nin elmi-təşkilat işlərində də fəallıq göstərmişdir. Cəmiyyətin əlimizə galib çatan protokollarından aydınlaşdır ki, 1925-

1928-ci illarda keçirilən 6, 8, 9 və 30-cu iclaslara katılıb etmək S. Səbriyə həvalə edilmişdir. O, bu işi çox salıqə ilə yerinə yetirmiş, müzakirə olunan məsələləri lazımi səviyyədə protokollaşdırıb. Məhz onun qələmi sayəsində biz Cəmiyyətin iclaslarında baxılan və müzakirə olunan Xaraba Gilanda qazıntı işlərinin planlaşdırılması, prof. Modinin Naxçıvandan Təbrizə yola salınması (6-ci protokol), 1926-ci ildə Bakıda keçirilən I türkoloji qurultay münasibatlı Naxçıvanda nəzərdə tutulan tədbirlərdə oxunulacaq məruzələrin mövzusunun müəyyənləşdirilməsi (8-ci protokol), Möməna xatin məqbərəsindən müzey kimi istifadəyə dair təkliflərin verilmesi, türkoloji qurultay münasibatlı oxunulacaq məruzələrin vaxtı və mövzularının daşıqlaşdırılması (protokol №9) haqqında dəqiq məlumatlar ala bilirik.

1926-ci ildə Naxçıvanın elmi ictmayıyyəti tarixi bir hadisənin şahidi olur. Belə ki, həmin ilin sentyabr ayının 25-də Naxçıvan şəhərində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin ümumi icası keçirilir. 200 nəfər üzvün iştirak etdiyi icla katiblik S. Səbriyə tapşırılır. Bu, Muxtar Respublika rəhbərliyinin ona göstərdiyi çox böyük etimad idi. İclasın gündəliyində bir masala durdurdu: Sankt-Peterburqdan dəvət olunmuş professor Aleksandr Aleksandrovic Millerin (1875-1935) Qızılburunda apardığı qazıntı işlərinin nümunələrin təqribən 1926-ci ildə Naxçıvanın elmi ictmayıyyəti tarixi bir hadisənin şahidi olur. Belə ki, həmin ilin sentyabr ayının 25-də Naxçıvan şəhərində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin ümumi icası keçirilir. 200 nəfər üzvün iştirak etdiyi icla katiblik S. Səbriyə tapşırılır. Bu, Muxtar Respublika rəhbərliyinin ona göstərdiyi çox böyük etimad idi. İclasın gündəliyində bir masala durdurdu: Sankt-Peterburqdan dəvət olunmuş professor Aleksandr Aleksandrovic Millerin (1875-1935) Qızılburunda apardığı qazıntı işlərinin nümunələrin təqribən 1926-ci ildə Naxçıvanın elmi ictmayıyyəti tarixi bir hadisənin şahidi olur. Belə ki, həmin ilin sentyabr ayının 25-də Naxçıvan şəhərində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin ümumi icası keçirilir. 200 nəfər üzvün iştirak etdiyi icla katiblik S. Səbriyə tapşırılır. Bu, Muxtar Respublika rəhbərliyinin ona göstərdiyi çox böyük etimad idi. İclasın gündəliyində bir masala durdurdu: Sankt-Peterburqdan dəvət olunmuş professor Aleksandr Aleksandrovic Millerin (1875-1935) Qızılburunda apardığı qazıntı işlərinin nümunələrin təqribən 1926-ci ildə Naxçıvanın elmi ictmayıyyəti tarixi bir hadisənin şahidi olur. Belə ki, həmin ilin sentyabr ayının 25-də Naxçıvan şəhərində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin ümumi icası keçirilir. 200 nəfər üzvün iştirak etdiyi icla katiblik S. Səbriyə tapşırılır. Bu, Muxtar Respublika rəhbərliyinin ona göstərdiyi çox böyük etimad idi. İclasın gündəliyində bir masala durdurdu: Sankt-Peterburqdan dəvət olunmuş professor Aleksandr Aleksandrovic Millerin (1875-1935) Qızılburunda apardığı qazıntı işlərinin təqribən 1926-ci ildə Naxçıvanın elmi ictmayıyyəti tarixi bir hadisənin şahidi olur. Belə ki, həmin ilin sentyabr ayının 25-də Naxçıvan şəhərində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin ümumi icası keçirilir. 200 nəfər üzvün iştirak etdiyi icla katiblik S. Səbriyə tapşırılır. Bu, Muxtar Respublika rəhbərliyinin ona göstərdiyi çox böyük etimad idi. İclasın gündəliyində bir masala durdurdu: Sankt-Peterburqdan dəvət olunmuş professor Aleksandr Aleksandrovic Millerin (1875-1935) Qızılburunda apardığı qazıntı işlərinin təqribən 1926-ci ildə Naxçıvanın elmi ictmayıyyəti tarixi bir hadisənin şahidi olur. Belə ki, həmin ilin sentyabr ayının 25-də Naxçıvan şəhərində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin ümumi icası keçirilir. 200 nəfər üzvün iştirak etdiyi icla katiblik S. Səbriyə tapşırılır. Bu, Muxtar Respublika rəhbərliyinin ona göstərdiyi çox böyük etimad idi. İclasın gündəliyində bir masala durdurdu: Sankt-Peterburqdan dəvət olunmuş professor Aleksandr Aleksandrovic Millerin (1875-1935) Qızılburunda apardığı qazıntı işlərinin təqribən 1926-ci ildə Naxçıvanın elmi ictmayıyyəti tarixi bir hadisənin şahidi olur. Belə ki, həmin ilin sentyabr ayının 25-də Naxçıvan şəhərində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin ümumi icası keçirilir. 200 nəfər üzvün iştirak etdiyi icla katiblik S. Səbriyə tapşırılır. Bu, Muxtar Respublika rəhbərliyinin ona göstərdiyi çox böyük etimad idi. İclasın gündəliyində bir masala durdurdu: Sankt-Peterburqdan dəvət olunmuş professor Aleksandr Aleksandrovic Millerin (1875-1935) Qızılburunda apardığı qazıntı işlərinin təqribən 1926-ci ildə Naxçıvanın elmi ictmayıyyəti tarixi bir hadisənin şahidi olur. Belə ki, həmin ilin sentyabr ayının 25-də Naxçıvan şəhərində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin ümumi icası keçirilir. 200 nəfər üzvün iştirak etdiyi icla katiblik S. Səbriyə tapşırılır. Bu, Muxtar Respublika rəhbərliyinin ona göstərdiyi çox böyük etimad idi. İclasın gündəliyində bir masala durdurdu: Sankt-Peterburqdan dəvət olunmuş professor Aleksandr Aleksandrovic Millerin (1875-1935) Qızılburunda apardığı qazıntı işlərinin təqribən 1926-ci ildə Naxçıvanın elmi ictmayıyyəti tarixi bir hadisənin şahidi olur. Belə ki, həmin ilin sentyabr ayının 25-də Naxçıvan şəhərində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin ümumi icası keçirilir. 200 nəfər üzvün iştirak etdiyi icla katiblik S. Səbriyə tapşırılır. Bu, Muxtar Respublika rəhbərliyinin ona göstərdiyi çox böyük etimad idi. İclasın gündəliyində bir masala durdurdu: Sankt-Peterburqdan dəvət olunmuş professor Aleksandr Aleksandrovic Millerin (1875-1935) Qızılburunda apardığı qazıntı işlərinin təqribən 1926-ci ildə Naxçıvanın elmi ictmayıyyəti tarixi bir hadisənin şahidi olur. Belə ki, həmin ilin sentyabr ayının 25-də Naxçıvan şəhərində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin ümumi icası keçirilir. 200 nəfər üzvün iştirak etdiyi icla katiblik S. Səbriyə tapşırılır. Bu, Muxtar Respublika rəhbərliyinin ona göstərdiyi çox böyük etimad idi. İclasın gündəliyində bir masala durdurdu: Sankt-Peterburqdan dəvət olunmuş professor Aleksandr Aleksandrovic Millerin (1875-1935) Qızılburunda apardığı qazıntı işlərinin təqribən 1926-ci ildə Naxçıvanın elmi ictmayıyyəti tarixi bir hadisənin şahidi olur. Belə ki, həmin ilin sentyabr ayının 25-də Naxçıvan şəhərində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin ümumi icası keçirilir. 200 nəfər üzvün iştirak etdiyi icla katiblik S. Səbriyə tapşırılır. Bu, Muxtar Respublika rəhbərliyinin ona göstərdiyi çox böyük etimad idi. İclasın gündəliyində bir masala durdurdu: Sankt-Peterburqdan dəvət olunmuş professor Aleksandr Aleksandrovic Millerin (1875-1935) Qızılburunda apardığı qazıntı işlərinin təqribən 1926-ci ildə Naxçıvanın elmi ictmayıyyəti tarixi bir hadisənin şahidi olur. Belə ki, həmin ilin sentyabr ayının 25-də Naxçıvan şəhərində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin ümumi icası keçirilir. 200 nəfər üzvün iştirak etdiyi icla katiblik S. Səbriyə tapşırılır. Bu, Muxtar Respublika rəhbərliyinin ona göstərdiyi çox böyük etimad idi. İclasın gündəliyində bir masala durdurdu: Sankt-Peterburqdan dəvət olunmuş professor Aleksandr Aleksandrovic Millerin (1875-1935) Qızılburunda apardığı qazıntı işlərinin təqribən 1926-ci ildə Naxçıvanın elmi ictmayıyyəti tarixi bir hadisənin şahidi olur. Belə ki, həmin ilin sentyabr ayının 25-də Naxçıvan şəhərində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin ümumi icası keçirilir. 200 nəfər üzvün iştirak etdiyi icla katiblik S. Səbriyə tapşırılır. Bu, Muxtar Respublika rəhbərliyinin ona göstərdiyi çox böyük etimad idi. İclasın gündəliyində bir masala durdurdu: Sankt-Peterburqdan dəvət olunmuş professor Aleksandr Aleksandrovic Millerin (1875-1935) Qızılburunda apardığı qazıntı işlərinin təqribən 1926-ci ildə Naxçıvanın elmi ictmayıyyəti tarixi bir hadisənin şahidi olur. Belə ki, həmin ilin sentyabr ayının 25-də Naxçıvan şəhərində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin ümumi icası keçirilir. 200 nəfər üzvün iştirak etdiyi icla katiblik S. Səbriyə tapşırılır. Bu, Muxtar Respublika rəhbərliyinin ona göstərdiyi çox böyük etimad idi. İclasın gündəliyində bir masala durdurdu: Sankt-Peterburqdan dəvət olunmuş professor Aleksandr Aleksandrovic Millerin (1875-1935) Qızılburunda apardığı qazıntı işlərinin təqribən 1926-ci ildə Naxçıvanın elmi ictmayıyyəti tarixi bir hadisənin şahidi olur. Belə ki, həmin ilin sentyabr ayının 25-də Naxçıvan şəhərində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin ümumi icası keçirilir. 200 nəfər üzvün iştirak etdiyi icla katiblik S. Səbriyə tapşırılır. Bu, Muxtar Respublika rəhbərliyinin ona göstərdiyi çox böyük etimad idi. İclasın gündəliyində bir masala durdurdu: Sankt-Peterburqdan dəvət olunmuş professor Aleksandr Aleksandrovic Millerin (1875-1935) Qızılburunda apardığı qazıntı işlərinin təqribən 1926-ci ildə Naxçıvanın elmi ictmayıyyəti tarixi bir hadisənin şahidi olur. Belə ki, həmin ilin sentyabr ayının 25-də Naxçıvan şəhərində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin ümumi icası keçirilir. 200 nəfər üzvün iştirak etdiyi icla katiblik S. Səbriyə tapşırılır. Bu, Muxtar Respublika rəhbərliyinin ona göstərdiyi çox böyük etimad idi. İclasın gündəliyində bir masala durdurdu: Sankt-Peterburqdan dəvət olunmuş professor Aleksandr Aleksandrovic Millerin (1875-1935) Qızılburunda apardığı qazıntı işlərinin təqribən 1926-ci ildə Naxçıvanın elmi ictmayıyyəti tarixi bir hadisənin şahidi olur. Belə ki, həmin ilin sentyabr ayının 25-də Naxçıvan şəhərində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin ümumi icası keçirilir. 200 nəfər üzvün iştirak etdiyi icla katiblik S. Səbriyə tapşırılır. Bu, Muxtar Respublika rəhbərliyinin ona göstərdiyi çox böyük etimad idi. İclasın gündəliyində bir masala durdurdu: Sankt-Peterburqdan dəvət olunmuş professor Aleksandr Aleksandrovic Millerin (1875-1935) Qızılburunda apardığı qazıntı işl

Monastırda aşağı qəbiristanlıqdır. Monastırın etrafında evlər tikilmişmiş imiş. Maraqlı bir məsələ də budur ki, burada bir nəsil üçün bir qəbir saxlamışlar. Hər hansı ölüleri ölsa idi, götürüb ora salardılar (Sardaba kimi). Buradan tapılan daşların misli Şimali Afrika və Cənubi Avropadan da tapılır. Buradan tapılan bir daşın üzərində alları yuxarı rəsm olunmuş şəkildə dini rəbitənin də mövcudluğu göstərilir. Buradan bir daş tapılıbdır ki, üstündə çəkmə şəkli rəsm olunubdur. Həmin daşın misli Gəncədən da tapılıbdır. Mənim bu Qızılvəng haqqında söylədiyim sözlər çox azdır. Günlərlə desəm, qurtarmaz. Buranın mədəniyyəti iki hissəyə ayrılır. Biri daş dövrünün mədəniyyətinə, ikincisi yeni mədəniyyətə aiddir. Man sözümüz qurtarib Qızılvəngin mədəniyyəti ilə yuxarıda göstərdiyim yerlərin mədəniyyətinin bir olmasının mühakimə edirəm. (alqışlar)

Maruzaya dair bir çox suallar verilib cavab alındı.

Qat olundu:

1. Professor (A.A.) Millerin məruzəsi kifayətlənmiş hesab olunaraq təqdir edilsin.
2. Tapılan şeylərin siyahısı Naxçıvan Tədqiq və Tətəbbö

Cəmiyyətinə verilsin.

3. Qızılvəngda icra olunmuş rəsmlərdən bir nüsxə Naxçıvan muzeyinə verilsin.

4. Edilən məruza haqqında çıxarılacaq kitabdan bir nüsxə Maarif Komissarlığına, bir nüsxə də muzeyə verilsin.

5. Tapilan şeylər Azərbaycanda tədqiq olunduqdan sonra bir qədər də Naxçıvan muzeyinə verilsin" (4, v.14).

Göründüyü kimi, S.Sabri bu iclasın protokolunu çox böyük səriştə ilə yazmağa nail olmuşdur.

S.Sabrinin NTTC ilə bağlı məlumatları, məqalələri, həmçinin protokol matrları tədqiqatçıların diqqətindən yayınlanmış, öz monografiya, kitab və məqalalarında bu qiymətli məxəzlərə də istinad etmişlər (1, s. 130; 8, s. 30-31).

S.Sabri peşəkar alim deyildi. Elmi-tədqiqat işləri ilə də ardıcıl şəkildə məşğul olmamışdı. Lakin araşdırılmalarımız belə bir qərara gəlməyə əsas verir ki, o, Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətində fəaliyyəti ilə XX əsrin əvvallarında Naxçıvanda elmin inkişaf etdirilməsi üçün özünəməxsus müəyyən xidmətlər göstərmişdir.

#### Ədəbiyyat:

1. Vaxşəliyev V. Naxçıvanın arxeoloji abidələri. Bakı: Elm, 2008, 304 s.
2. Xəlilov F. Naxçıvanı öyrənən elmi cəmiyyət. Bakı: Nurlan, 2005, 196 s.
3. Mirheydərzadə M. İşə başlayır // "Şərq qapısı" qaz., 1925, 8 sentyabr.
4. Naxçıvanı Tədqiq və Tatəbbö Cəmiyyətinin iclas protokolları. Naxçıvan MRDA, f.1, siy. 2, iş 13.
5. Səbri S. Quyulu dağ // "Şərq qapısı" qaz., 1926, № 7.
6. Səbri S. Ordubad qazasında asarı-atiqa // "Şərq qapısı" qaz., 1926, 15 sentyabr.
7. Səbri S. Tədqiq və Tatəbbö Cəmiyyətində // "Şərq qapısı" qaz., 1926, 23 iyul.
8. Səfərli H. Naxçıvan türk-islam mədəniyyəti abidələri. Naxçıvan: Əcəmi, 2017, 215 s.

#### Резюме

В статье рассматривается участие одного из активных членов данной организации, Сеида Сабри Асадли (1896-1974) в проводившихся НОИИ научно-исследовательских работах и его роль в развитии достигнутых научных результатов. Автор в результате исследования приходит к выводу, что С.Сабри, хотя и не являлся профессиональным ученым, своей деятельностью в Нахчыванском обществе исследовательских инициатив сумел внести определенную лепту в развитие науки в Нахчыване в начале XX века.

**Ключевые слова:** Сеид Сабри, Нахчывансое общество исследовательских инициатив, Нахчыванские памятники, Ордубадский уезд, проф. Александр Александрович Миллер.

#### Summary

In this article one of the active members of that organization, Seyid Sabri Asadli's partnership in the scientific research works of Nakhchivan Society for Scientific. In the result of various investigations, the author comes such a conclusion that nevertheless S.Sabri is not a professional scholar, he succeed to serve for development of science in Nakhchivan in early 20th century with his activity in Nakhchivan Society for Scientific Research and Studies.

**Key words:** Seyid Sabri, Nakhchivan Society for Scientific Research and Studies, Nakhchivan monuments, Ordubad district, prof. Aleksandrovich Miller.